

**ŞƏKİ ŞƏHƏR KİTABXANALARININ İNFORMASIYA-AXTARIŞ
SİSTEMLƏRİNİN MÜASİR VƏZİYYƏTİ VƏ BƏZİ
TƏKMİLLƏŞDİRİLMƏSİ MƏSƏLƏLƏRİ**

MƏHƏMMƏDLİ D.H.

*BDU, Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının
müəllimi
dashqin.muhammedli@mail.ru*

Məqalədə Azərbaycan tarixində ciddi tarixi-mədəni, sosial-iqtisadi və ictimai-siyasi yərə və rola malik olan Şəki şəhərinin kitabxanalarının informasiya-axtarış sistemlərinin müasir vəzüyyəti haqqında nəzəri məsələlər öz əksini tapmışdır Həmçinin məqalədə Şəki şəhərində müasir informasiya cəmiyyəti şəraitində kitabxana-informasiya xidmətinin spesifik xüsusiyyətləri təhlil edilir, mövcud problemlər və onların həlli yolları araşdırılır, eləcə də perspektiv imkanlar şərh edilir.

Ağar sözlər: Şəki, kitabxana, sənəd, kitabxanaçı, iqtisadi region, informasiya xidməti, kataloq, kartoteka, bibliografiya, informasiya

Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı¹na müvafiq olaraq respublikamız 10 iqtisadi regiona bölünməşdir. Onlardan biri də Şəki-Zaqatala iqtisadi regionudur. İqtisadi regona Şəki, Qax, Zaqatala, Qəbələ, Oğuz, Balakən rayonları daxildir. Respublikanın şimal-şərq hissəsində yerləşən Şəki-Zaqatala iqtisadi regionunun əlverişli təbii şəraiti bütün tarixi dövrlərdə bu bölgənin iqtisadi inkişafına müsbət təsir göstərmişdir.

Azərbaycan Respublikasının ərazisinin bölgündüyü iqtisadi regionların tərkibinə daxil olan inzibati rayonların (şəhərlərin) ayrı-ayrılıqlıda öyrənilməsi bütövlükdə onun xarakteristikasını verməyə, eləcə də regionun kitabxana-informasiya sisteminin ümumi mənzərəsinin yaradılmasına, kitabxanaların yerləşdirilməsinə təsir göstərən daha vacib amillrin nəzərə alınmasına imkan verir. Belə ki, kitabxana şəbəkəsinin rasional ərazi təşkilii üçün rayonun (şəhərin) xəritəsi öyrənilərək, ayrı-ayrı yaşayış obyektlərinin xüsusiyyətləri aydınlaşdırılır [7, s.255]. Nəticədə şəhəri nisbətən xüsusi rayonlara ayırraraq, onların hüdudlarında sonrakı kitabxana rayonlarını reallaşdırmaq mümkün olar. Burada konkret rayonun (şəhərin) müasir vəzüyyəti, eləcə də onların inkişaf perspektivi nöqtəyi-nəzərindən kitabxana-informasiya sisteminin yerləşdirilməsinə ya-naşılır. Belə ki, rayonun (şəhərin) böyüməsi prosesində nəinki kitabxanaların sayı artır və funksiyaları mürəkkəbləşir, həmçinin yerləşdirməyə olan tələblər də dəyişir. Əgər kitabxanalar o qədər də böyük olmayan şəhərdə rahat yerləşmişdirə, onun əhalisinin və ərazisinin artması ilə kitabxanaların yerləşdirilməsi də dəyişmiş olacaqdır. Əks halda, regionun yeni yaşayış rayonlarının

əhalisi getdiçə, kütüivi kitabxanalardan uzaqlaşacaq və regionun şəhər oxucularına kitabxana xidməti getdiçə pişəşəcəkdir. Həzirda Şəki-Zaqatala iqtisadi regionun inzibati rayonları (Balakən, Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala) və onların kitabxana şöbələkləri arasında uyğunluq əsildə vahid proses olan yaşayış binalarının və kütüivi kitabxanaların yerləşdirilməsinin somərsiliyindən əhəmiyyətli dərəcədə asılıdır.

Iqtisadi regionun tərkibinə daxil olan Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir.

Şəki-Zaqatala iqtisadi regionunda əhalinin yeni və operativ informasiya ilə təmin olunmasında ən vacib müəssisələrdən biri də Mərkəzləşdirilmiş Kitabxana Sistemləridir. 2018-ci ilin məlumatına görə, Şəkida 180 000 əhali yaşayır.

Şəkiddə sovet dövründə ilk kitabxana 1920-ci ildə Şəki şəhərində qıraqəvli kimi fəaliyyətə başlamışdır [10, s.220]. 1978-ci ildə Şəki kitabxanaları mərkəzləşdirilməsi qaydada fəaliyyət göstərməyə başlıyır. Xüsuslu qeyd etmək lazımdır ki, Azərbaycanda istisna hali kimi Şəkinin orası - inzibati bölgüsünə uyğun iki sistem fəaliyyət göstərirdi: 1. Şəki rayonu və Şəki şəhər MKS-ləri. 2. Şəki rayon MKS-nin mərkəzi kitabxanası (M.F.Axundovun adını daşımaqla 63 kənd kitabxanasını özündə birləşdirirdi) [6, s.133].

Şəki şəhər MKS isə mərkəzi kitabxana ısmayıyl bəy Nakamın adını daşımaqla 20 əsər kitabxanasını özündə birləşdirirdi. 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin "Şəkinin inzibati-ərazi bölgüsündə dəyişikliklər" ilə bağlı səroncamına uyğun olaraq Şəki rayon və şəhər MKS-ləri şəhər statusunda birləşdirildi. Nəticədə Şəki şəhər MKS formalşadı. Hazırda Şəki Şəhər MKS-nin strukturunu I.S.Nakam adına mərkəzi kitabxana və 64 kitabxana filialı təşkil edir. [14, s.99].

2018-ci ilin məlumatına görə, Şəkida 65 kütüvi kitabxana vardır. Cəmi kitabxana fondu 572 055 nüsxə, latin alifbası ilə olan ədəbiyyat 114 843 nüsxə, kyril alifbası ilə olan ədəbiyyat 385 117 nüsxə, digər ədəbiyyat 72095, elektron naşrlar 1187, fonda daxil olan ədəbiyyat 2375 nüsxə olmuşdur. Kitabxananın oxucularının sayı 53 913 nəfər, kitabxanaya gəlmiş 434 648 nəfər, kitab verilişi 824 497 nüsxə olmuşdur. 2015-ci ilin məlumatına görə, fonddan çıxarılan ədəbiyyat 5206 nüsxə, MKS-də kompüterlərin sayı 46 addır [17].

Şəki rayon MKS-də cami işçilərin sayı 166 nəfərdir. Onlardan ali təhsilli kadrlar 19 nəfər, ali-ixtisas təhsillilər 15 nəfər, orta-ixtisas təhsilli kadrlar 61 nəfər, ümumi orta təhsilli kitabxanaçılar 86 nəfərdir [16, s.75].

Ümumiyyətlə, Şəki MKS Şəkinin şəhər və kənd ərazisində olan oxucuların mənəvi aləminin formalşdırılması üçün ideoloji, informasiya və mədəni-maarrif vəzifələrini yerinə yetirir. MKS-in fondunda 3 dildə - azərbaycan, rus, ingiliscə dillərində ədəbiyyat oxucuların istifadəsindənadir.

Şəki rayon Mərkəzi Kitabxanasında Azərbaycan Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli 162 nömrəli qərarına əsasən struktur dəyişikliyi edilmiş və yeni şöbələr: Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və İnformasiya-resurs şöbələri yaradılmışdır. Şəki şəhər MKS-də struktur dəyişikliyi aparıldıqdan sonra, kitabxananın informasiyaladırılması işinə başlanılmışdır. 2010-cu ildən Şəki MKS-nin Nakam adına Mərkəzi Kitabxanasında İRBİS-46 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi müvəffəqiyətə fealiyyət göstərir. Elektron katalog kitabxanaya daxil olan yeni ədəbiyyat və kitabxananın fondlarında olan nüşrləri bu bazarlara vasitəsilə özündə eks etdirir: "İRBİS kitablar"; "Retro kitablar"; "Uşaq ədəbiyyatı"; "Elektron diskler"; "Elektron kartotek"; 2011-2013"; "Diyarşunaslıq kartotekası"; "Yeni kitablar"; "Diyarşunaslıq kitabları" [8, s.256].

Şəki MKS-i 2010-cu ildən Elektron Kitabxana İstifadəçilərinin və Beynəlxalq Yeni İnformasiya Texnologiyaları Assosiasiyasının (EBHİIT) üzvüdür. Kitabxananın www.shaki.cla.az/sayti_oxucularin_istifadəsindər.

Şəki rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) 1 Mərkəzi Kitabxana və 64 kitabxana filiali fəaliyyət göstərir. 2015-ci ildə MKS üzrə kitab fondu 572 055 (latin 114 843, kyril 385 117, digər diller 72 095, elektron naşrlar CD 1187) nüsxə, oxucu sayı 53 913, kitabxanaya gəlmiş 434 648, kitab verilişi 82 4497, fonda daxil olan yeni ədəbiyyat sayı 2375, fonddan çıxarılan ədəbiyyat sayı isə 5206 nüsxə olmuşdur. MKS üzrə 46 kompüter var [18].

Mərkəzi Kitabxanada 37 işçi çalışır ki, bunlardan (6 nəfər texniki işçilərdir) 10 nəfər ali ixtisas təhsilli, 14 nəfər orta-ixtisas təhsilli, 1 nəfər ali qeyri-ixtisas təhsilli, 2 nəfər orta qeyri-ixtisas təhsilli, 4 nəfər isə tam orta təhsilli idir [18].

2017-ci ildə ümumlu kitab fondu 37 059 (latin 13 516, kyril 5547, rus dilində 17 100, ingiliscə 896), kitab verilişi 53 323 nüsxə, oxucu sayı 3619, gəlmiş 21 003 nəfər olmuşdur. Hesabat ilində MK-ya 984 nüsxə ədəbiyyat daxil olmuşdur, bunlardan 9 nüsxə audiovizual sənədlərdir. 2200 nüsxə ədəbiyyat fonddan çıxarılmışdır [14, s.88].

Şəki Mərkəzi Kitabxanasında bu şöbələr fəaliyyət göstərir: "Komp-lektinqəldirmə və kitablışma şöbəsi"; "Metodika və bibliografiya şöbəsi"; "Xidmət şöbəsi"; "Uşaq şöbəsi"; "Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi"; "İnformasiya-resurs" şöbələri.

"Yaddan çıxmaz Karabag", "And yerimiz Vətəndir", "Multikulturalizm 2016", "TÜRKSOYUN mədəniyyət paytaxtı Şəki", "Türk dönyəsinin Bəxtiyaarı", "Şəki turizm diyarıdır", "Şəkinin söz sənəti dönyası", "Şəki-diyarım mənim" və s. kitab sərgiləri, foto stendlər hazırlanıb. Sərgilərin tərtibatı qənaət bəxşdir [6, s.139].

2016-ci ildən Mərkəzi Kitabxananın Xidmət səbəbində ALİSA programından istifadə olunur. Programın oxucu modulunda 2414 oxucu qeydiyyatdan keçib. Həmçinin (<http://shaki.cls.az>) saytının qeydiyyat bölməsindən da (vəbdən) oxucular qeydiyyatdan keçmək imkanına malikdir. Lakin programın "Sifaris" və "Verilis" modullarından istifadə olunmur.

Şəki şəhər MKS-i 2015-ci ildən Vahid Mərkəzləşdirilmiş Kitabxana Portalına qoşulub. MKS-nin sayı "shaki.cls.az"-dir. Saytda "Dağıdılmış sərvətlər, məhv olmuş kitabxanalar (üç dilde)", "Şəkinin tarixi-memarlıq abidələri", "Şəkinin etimologiyası", "Şəkinin coğrafiyası", "Şəkinin sohñiyası", "Şəkinin görkəmləri şəxsləri və ziyanları", həmçinin "Azerbaiyancılarının soyqırımı" və s. bazalar yaradılıb. "Sənədlər" bazasında "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununun elektron versiyası, "Yeni kitablar" və "Ən çox oxunanlar" bazasında isə kitabxanaya daxil olan yeni kitabların elektron versiyaları yerləşdirilib.

Açıq Kitabxana 2016-ci ildə Şəki şəhər Heydər Əliyev Muzeyinin qarşısında açıq səma altında Şəki rayon MKS-nin kitab fondu və hədiyyə kitabları hesabına təşkil olunub. Kitabxana hələlik 24 saat deyil, 8 saat ərzində fəaliyyət göstərir. Açıq kitabxanada mütləq həftəsi keçirilir.

Bəsləklikə, Azərbaycanın qədim və ayırlımad parçası olan Şəki şəhərinin kitabxana-informasiya sisteminin mövcud vəziyyətinin təhlili onu göstərir ki, müasir informasiya cəmiyyətinin tələblərinə müvafiq olaraq bir sira əhamiyətli tədbirlər həyata keçirilsə də, bir çox digər aspektlərdə mövcud problemlər hələ də qalmadıqdan. Kitabxana işi sahəsində islahatlar aparılanın bu problemlərin həllində regionlarda kitabxana-informasiya idmətinin təkiline dənədən kitabxana şəbəkəsinin daha da təkmilləşdirilməsi, bütün yaşayış məntəqələrində kitabxanaların qorunub saxlanılması daha səmərəli istiqamət olardı. İnanıraq ki, bu prosesdə şəhərin kitabxana ictimaliyəti və çoxmənli oxucu kontingenti də öz fəaliyyətini ortaya qoyacaq.

ƏDƏBİYYAT

1. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycanın xüsusi cildi (Azərbaycan dilində) / Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi. Bakı, 2007, 884 s.
2. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər) // Azərbaycan, 2004, 11 fevral.
3. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı. Bakı: Nurlar, 2009, 184 s.
4. Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Programı // Kitabxanaşunaslıq və bibliografiya: elmi-nəzəri, metodik və təcrübə jurnalı, 2008, № 2, s.6-29.

5. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycanın statistik göstəriciləri 2009: statistik məcmə / Azərb. Resp. Dövlət Statistika Komitəsi. Bakı: Səda, 2009, 767 s.

6. Azərbaycanın regionları / Azərbaycan Dövlət Statistika Komitəsi. Bakı: Səda, 2010, 652 s.

7. Azərbaycanın regionları / Azərbaycan Dövlət Statistika Komitəsi. Bakı: Səda, 2011, 768 s.

8. Bayramova I.Z. Azərbaycan Respublikasının regionlarının kitabxana-informasiya resurslarının yerləşməsinin vəziyyəti // Kitabxanaşunaslıq və bibliografiya: elmi-nəzəri, metodik və təcrübə jurnalı, 2011, №2, s.250-258.

9. Xələfov A. Azərbaycanda kitabxana işinin tarixi (Dörslik. 3 hissədə. III c. XX əsrin ikinci yarısında və XXI əsrin avvallarında Azərbaycanda kitabxana işinin tarixi). Bakı: BDU, 2010, 434 s.

10. Xələfov A. Azərbaycanda kitabxana işinin tarixi: Dörslik (3 cilddə. II c. XX əsrin birinci yarısında Azərbaycanda kitabxana işi). Bakı, 2007, 552 s.

11. Xələfov A. XXI əsrin avvallarında Azərbaycanda kitabxana işinin əsas istiqamətləri: (müləhizlər, tərtiblər və proqnozlar). B., 2006, 106 s.

12. İsmayılov X. Azərbaycan Respublikasında kitabxana işinin metodik təminat sisteminin inkişaf tarixi (1918-2000-ci illər). B., 2000, 445 s.

13. İsmayılov N.I. Azərbaycanda kitabxana-bibliografiya ehtiyatlarının yerləşdirilməsi və istifadəsinin bəzi məsələləri // Kitabxanaşunaslıq və bibliografiya: elmi-nəzəri, metodik və təcrübə jurnalı. 1991, №1, s.94-100.

14. İsmayılov N.I. Azərbaycanda kitabxana-bibliografiya ehtiyatlarının yerləşməsi və istifadəsinin bəzi məsələləri // Kitabxanaşunaslıq və bibliografiya: elmi-nəzəri və təcrübə jurnalı. Bakı: BUN, 1999, №1, s. 94-100.

15. İsmayılov N.I. Azərbaycanda kitabxana-bibliografiya ehtiyatı: vəziyyəti, problemləri, perspektivləri // Kitabxanaşunaslıq və bibliografiya: elmi-nəzəri və təcrübə jurnalı. 1998, №2, s. 81-89.

16. İsmayılov N.I. Kitabxana-informasiya resurslarının yerləşməsinin nəzəri və təcrübə məsələləri // Kitabxanaşunaslıq və bibliografiya: elmi-nəzəri və təcrübə jurnalı. 2010, №1, S. 67-78.

17. Şəki rayon MKS-in 2000-2018-ci il hesabatları.

СОВРЕМЕННОЕ СОСТОЯНИЕ ИНФОРМАЦИОННО-ПОИСКОВЫХ СИСТЕМ БИБЛИОТЕК ГОРОДА ШЕКИ И НЕКОТОРЫЕ ПУТИ ИХ СОВЕРШЕНСТВОВАНИЯ

МАГОМЕДЛИ Д.Г.

РЕЗЮМЕ

В статье представлено теоретическое обобщение библиотечно-информационной инфраструктуры города Шеки, которая имеет серебряное историческое, культурное, социально-экономическое и социально-политическое

место и роль в истории Азербайджана. В Шеки современное информационное общество анализирует особенности библиотечно-информационного обслуживания, исследует существующие проблемы и пути их решения, а также перспективные возможности.

Ключевые слова: Шеки, библиотека, документ, библиотекарь, информация, экономический регион, информационная служба, библиография

CURRENT STATE OF THE INFORMATION SEARCH SYSTEMS OF
SHAKI CITY LIBRARIES AND SOME
WAYS TO IMPROVEMENT THEM

MAHAMMADLİ D.H.

SUMMARY

The article presents the theoretical summarization of the library-information infrastructure of Sheki city, which has a serious historical, cultural, socio-economic and socio-political place and role in the history of Azerbaijan. The article analyzed specific features of library-information service, researching current problems and their solutions, as well as perspective possibilities In Shaki, on modern information society situation

Key words:Shaki, Caucasian, library, document, librarian, information, economic region, information service, catalog, cartoteca, bibliography